

برنجی سٹے دوائیسی ۱۹۹۸ نصرہ ۲

آیو نہ شر ایھلی:

وارثه ملک پاگو ایچون
پانده شوراره ۴۶ دوبلهاره
آیلی ۷ کوکو ۱۲، پانده شوراره
دوبلهاره ۱۹

اعلان فیاتی:

برک و اسلامه مفتی مظاہر صمیمیه
زم آنقدر درج اوابیان اوراق
نامه اینپرداز درج این مقالات
مکاتبی اداره تئین ایشور -

محل اداره
کو، فایروز کارکارا کیوجو و
آذربایجان اداره مسکن
آذربایجان، نمر، ۹۰۹۱

حکومت فاردادی

پیاسی، اجتماعی، ادبی و اقتصادی گروه‌الملک

Баку. Клиника сезы. Пострадавшему. Азербайджану.

علاوه

آذربایجان حکومتیل مایه و زادنی ساقی دوست خوش ناساخته (غومارشونتی سرمه
پلی قسا) امانت، حسابت خارje (پیوچن بیجهوت) و مخاطبیه و پرسش ایشانه
دوموا مشتریه اهلن ایمپور که آذربایجان حکومتی طرفین با کوکن ایزدیش ساخت
خرجه امانت و احیان سریعه (میرزیت از روی به کوه) پاکارهایه ایشان چیزی
نهاد نهادند و همچنان

نهاد آذربایجان حکومتی ساقی دوست خوش ناساخته خارje و خرف قارباری مهترین
روز پول ایلانی گیری آزادمایه آسود کوکارهایه طرحان ایشان

و پولان ایلانیه اهلن و زادنی هامو حکومت موساریانه تبریزیه ایلانلرلاریه ایلانلریه
جاهانی گیشیدن الوز قافت و آزاده ایلانیه را بد و دوسره و رسکه هفت ایمپور، بر امانت

آذربایجان، مخدوط ایوانیه سلطانی آذربایجان حکومتیه همه استونه لو لخته.

آذربایجان جمهوریتی موم گذاشت
سدناره و پارلایارد اینچنی هنری
گوئن اینظره شروع این شکوه خود را پذیرید
مئس مورانه، معدون اینچنی کوئن گردید
گوئن فرماندهی بر طوفه این خود را پذیرید
اینچنی بیرون قیرچان لار آیس و غیره
مزعلو حساب اولان گلار
هیت و کلار دیپی، فهی خوسک
نهارت و صنایع تغزی، آ، عالکوره
۱۸ اوکتبر ۱۹۱۸

"Azərbaycan" gazetinin 5-ci nömrəsinin 1-ci sahifəsi

Cümə axşamı, 3 oktyabr 1918-ci il, nömrə 5

AZƏRBAYCAN

Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qazetəsidir

Birinci sənəyi-dəvəmiyyəsi. Pəncənəbə, 26 zilhiccə 1336. 3 təşrini-əvvəl sənə 1918.

Türk və islamlığa müfid məqalələrə səhifələrimiz açıqdır. Dərc olunmayan övraq iadə edilməz. Dərc edilən məqalətin mükafatını idara təyin edir. Məhəlli-idarə: Bakı, Kolyubakinskaya küçədə “Azərbaycan” idarəsi. Telefon nömrə: 6-91. Tək nüsxəsi 50 qəpik.

Abunə şəraiti: Yanvarın birinədək Bakı üçün 35, başqa şəhərlərə 42 rublədir.

Bir aylığı Bakıda 12, başqa şəhərlərdə 19 rublədir.

Elan fiati: sətri 2 rublə. Kərratlı gedən elanlar üçün güzəşt edilir.

Siyasi, ictimai, ədəbi və iqtisadi gündəlik «AZƏRBAYCAN» qəzetəsinə abunə dəftəri açıqdır.

Qəzetəmizdə iştirak etmək üçün müqətədir qələm sahiblərindən lazımi əşxas[i] idarəmiz dəvət etmişdir.

Böyük şəhərlər və əhəmiyyətli mövqelərdə müxbirlərimiz mövcuddur.

Tiflis ilə xüsusi telefon müxabərəmiz [xəbərləşməmiz] olmaqla bərabər, teleqraf acentəliyimiz hər bir mühüm xəbərləri in-tışara [yaymağa] çalışacaqdır. Kağız bahası [qiyməti] və başqa məvəadd [maddələr] sabit olmamağı münasibəti ilə, şimdilik abunə bahası yanvar ayının birinədək qəbul edilir.

Bakıda:

3 aylığı 35 rublə;

1 aylığı 12 rublə.

Başqa şəhərlərdə:

3 aylığı 42 rublə;

1 aylığı 19 rublə.

Müraciət üçün adres:

Bakı, Kolyubakinskaya küçədə (Parapet) “Azərbaycan” qəzetəsi idarəsi.

Bakı, Kolyubakinskaya, kontora gəzətəsi “Azərbaycan”.

ELAN

Azərbaycan Cümhuriyyətinin Maliyyə Vəzarəti [Nazirliyi] sabiq Dövlət Təsərrüf Kassasında (Gosudarstvenni Sberegatelni Kassa) əmanət, hesabati-cariyyə (tekuşçi şot) və mühafizəyə verilmiş əşya sahiblərinə və ümumən müştərilərə elan edir ki, Azərbaycan Hökuməti tərəfindən, Bakıdan aparılmış hesabati-cariyyə əmanət və ehtiyat sərmayələrinin (depozit) yenə Bakıya qaytarılması üçün ciddi tədbirlər ittixaz ediləcəkdir [görüləcəkdir].

Binaileyə Azərbaycan Hökuməti sabiq Dövlət Bankası xəzinə və təsərrüf kassaları müştərilərindən öz pullarını geri alanadək asudə gözləmələrini xahiş edir.

Bundan əlavə, Maliyyə Vəzarəti hamı hökumət müəssisələrinin fəaliyyətinə başladıqlarını elan edib, camaati yenidən öz qənaət və azad məbləğlərini banka və kas-salara verməyə dəvət edir. Bu əmanətlərin gələcəkdə məhfuz olması [qorunması] məsuliyyəti Azərbaycan Hökumətinin öhdəsində olacaqdır.

Maliyyə vəziri [naziri] Ə. Əmircanov

AZƏRBAYCAN CÜMHURİYYƏTİNDƏN ƏHALİNİN NƏZƏR-DİQQƏTİNƏ

Azərbaycan Cumhuriyyəti dövləti ilk iqtidamında [ilk addımında, ilk təşəbbüsündə] Azərbaycan Hökumətinin birinci və ümdə sərmayəsi hesabında ədd edilən Bakıdakı ümum neft mədənlərinin və sair fabrikaların kamali-müvəffəqiyətlə işə düşmələri üçün çalışmaqdadır.

Məmləkətimizdə sənayenin və ticarətin doğru yola vəz olması [qoyulması] üçün ümum əhalinin və zəhmətkeşlərinfov-qəladə bir surətdə bu yolda çalışmaları mütəmənnadır [arzu ediləndir].

Azərbaycan Cumhuriyyəti ümum Bakıdakı mədənlərdə və fabrikalarda işləyən fəhlələri bu gündən işlərinə şüra etməyə [başlamağa] dəvət edir. Əks surətdə dəvət edildiyi gündən beş günə qədər işlərinə bir əfvə layiq üzrsüz şüra etməyib boyun qaçıranlar isə vəzifələrindən məzul [azad edilmiş] hesab olunacaqlar.

*Heyati-Vükəla rəisi: F. x. Xoyski.
Ticarət və Sənaye naziri: A. Aşurov.
1 oktyabr 1918.*

HÖKUMƏT QƏRARDADLARI

77 – Bu vaxta qədər davam edən Posta və Teleqraf Qanunu[na] 25 iyuldan 1918 tarixdən təkmil [əlavə] olaraq, Azərbaycan daxilində posta və teleqraf müraciət və şeylərin yetişdirməsi üçün atidəki [aşağıdakı] nırx (taksa) müqərrər [müəyyən] edilir:

1) Banderollu şeylərin göndərib yetişdirməsi:

A – Təb [çap] edilmiş şeylər

a) Yerli üçün bir lota ağırlığına qədər – 10 qəpik. Bir lotadan ağır olarsa hər 4 lotaya 10 qəpikdir.

b) Qeyri şəhərlər üçün hər 2 lota ağırlığında – 10 qəpikdir.

B – İş məktubları

a) Yerli üçün hər 2 lotaya – 10 qəpikdir. Lakin hər dəfə göndərməsi üçün müqərrər edilmiş tərəzi vergisindən az olmaq şərtilə – 40 qəpikdir.

b) Saïr şəhərlər üçün hər bir lotası – 10 qəpikdir. Lakin hər dəfə göndərməsinə müqərrər edilmiş vəzndən az olmaq şərtilə – 60 qəpikdir.

C – Malların nümunəsi

Yerli və qeyri şəhərlər üçün hər bir lotası – 5 qəpikdir. Lakin hər dəfə göndərməsi üçün müqərrər edilmiş tərəzi vəzndən az olmaq şərtilə – 40 qəpikdir.

2) Açıq müraciət [xəbərləşmə] posta kartoçkasının posta ilə göndərib yetişdirməyi yerli və sair şəhərlər üçün – 25 qəpikdir. Kartoçka ilə cavab almaq üçün bu baş o baş üçün – 40 qəpikdir.

3) Adi örtülü məktubları göndərib yetişdirməyi:

a) Yerli üçün hər otuz qram ağırlığına – 50 qəpikdir.

b) Saïr şəhərlər üçün hər 15 qram ağırlığına – 60 qəpikdir.

4) Təbriknamə və kartoçkaların göndərib yetişdirməyi adi örtülü məktublara müqərrər edilmiş taksadır.

5) Örtülü təəhhüdü (zakaznay) məktublarının göndərib yetişdirməyinə:

a) Vəzni və tərəzi vergisi 3-cü mad-

dədə “a” və “b” nöqtələrinə görə və:

b) Təəhhüd hər dəfə göndərməyə – 1 manatdır.

6) Açıq posta kartoçkaya, bande-rollu vərəqələrə və pasılkalar üçün hər dəfə göndərmələrinə bir manat təəhhüd (zakaz) qət edilir.

7) Qiymətli məktubların göndərib yetişdirməyi:

A – Yerlilər üçün:

a) Vəzn vergisi hər 30 qran – 50 qəpikdir və:

b) Sığorta vergisi sair şəhərlər üçün qərara alınmış qayda üzrədir (atidəki “b” qərardadı).

B – Sair şəhərlər üçün:

a) Vəzn və tərəzi vergisi hər 15 qran – 50 qəpikdir.

b) Sığorta vergisi on manat qiymətində olan məktub üçün – 50 qəpikdir. Yüz manatadək bir manat və yüzdən artıq olar isə hər yüzə bir manat sığorta vergisi alınır.

8) Posta ilə pul göndərmək 25 manatadək göndərilən məbləğ üçün – 50 qəpikdir. Yüz manatadək – 2 manatdır və yüz manatdan artıq olar isə hər yüzə yaxın hissəsinə – 2 manatdır.

9) Posta ilə göndərilmiş şeyin məlumu üçün məxsusi vergi sair şəhərlər – 1 manatdır və yerli üçün – 50 qəpikdir.

11) Posta ilə göndərilən şeylərin qaytarılması üçün yaxud adres dəyişdirməyinə yaxud qaytarılıb göndərməmək üçün verilən məlumnaməyə hər dəfə göndərməsi – 1 manat 50 qəpikdir.

12) Qiymətli məktubların və beş yüz manatadək olan posta perevodlarının evə gətirib verməsinə hər dəfə üçün – 1 manatdır.

13) Posta abonent cə'bələrindən [qutularından] istifadə etmək paytaxtda – 40 manatdır, sair şəhərlərdə – 25 manatdır.

14) Qiymətsiz pasılkaların (mürasılə) göndərilməyi:

A – Birinci xətdə (poyasda) 12 girvənkə ağırlığında olarsa – 10 manatdır; ikinci xətdə – 15 manatdır; üçüncü xətdə – 25 manatdır və xətlər arasında 30 manatdır.

B – 12 girvənkədən vəznləri ağır olarsa:

a) Əvvəlcə 12 girvənkə üçün “a” nöqtəsində qət edilmiş qərardan və:

b) 12 girvənkədən artıq olarsa, hər girvənkəsində məsafəyə görə atidəki vergi alınır:

40 qəpik - 1000 verstdək məsafə üçün;

80 qəpik - 2000 verst məsafəyədək;

1 manat - 3000 " " " ;

1 manat 20 qəpik - 4000 " " " ;

1 manat 40 qəpik - dörd mindən artıq məsafə üçün.

15) Qiymətli pasılkaların göndərilməsi:

a) Vəzn vergisi 14-cü maddədə göstərilən qərardan;

b) Sığorta vergisi 7-ci maddədə vəz olunan qərardan alınır.

16) Evdə pasılkaların gətirib yetişdiyinə paytaxtda – 4 manatdır, sair

yerlərdə – 2 manatdır hər dəfədə.

17) Telegramma göndərməyə atidəki qərardad vəz olunur:

a) Yerli teleqrammalar (şəhərin hüdudu içərisində göndərilən) hər kəlməsi 20 qəpikdir (lakin şəhərin ətrafinda vəqə məhəllələr üçün ki, şəhərin 50 verstliyindədirlər, yerli tarif hər kəlməsi 40 qəpikdir).

b) Sair şəhərlər üçün adı telegramma tarifi hər kəlməyə – 50 qəpikdir.

c) Vədəli (sroçnı) teleqrammanın kəlməsi – 1 manat 50 qəpikdir.

ç) Təbrik teleqrammalarının kəlməsi – 3 manatdır.

Qeyd: Hər növ teleqrammaya vədəlidən savayı teleqram kağızı 1 manat 50 qəpikdir. Lakin vədəli telegramma kağızı üçün üç bərabəridir.

18) Təhqiqat telegrammaya iki dəfəlik xərc almaq müqərrər edilir.

19) Təhqiqat təəhhüdü teleqrammalara dört bərabəri xərc alınır.

20) Teleqraf vasitəsilə pul göndərmək:

a) Posta vergisi 8-ci maddədə posta ilə göndərilən pul qararıyladır.

b) 500 manatadək teleqraf ilə göndərilən məbləğ üçün teleqraf vergisi – 15 manatdır. Beş yüz manatdan artıq olarsa, göndərməyi 20 manatdır.

21) Xüsusi bankların və kredit müəssisələrin[in] ki, üçüncü bir şəxsə yetişəcək məbləğ üçün verəcək teleqraflar üçün üç bərabər vergi alınır vədəli teleqraflar kimi.

22) Teleqrafxanadan pulu almaq üçün məlum etmək, on kəlməli tele-

qrammanın xərci alınır (beş manat 20 qəpik).

23) Teleqrammalardan bir çox adreslərin kopyası vermək – 2 manatdır. Hər yüz kəlməyə havi [kəlmədən ibarət] kopyadan.

24) Teleqrammaların postadan bir verst uzaqlıqda olan mövqelərə aparıb yetişdirməyi – 1 manatdır. Artıq olarsa ən azı – 4 manatdır.

78 – Hökuməti xəzinəxanada Osmanlı lırəsini Qafqaz puluna xirdalamağı təhdidə alırız [məhdudiyyət qoyuruq]. Ancaq hər bir nəfərə məzkur xəzinəxanada beş lirə əvəz və xirdalamaq ıxtiyarı verilir. Bu şərtlə ki, gündəlik pul xirdalamaq xəzinəxanada min manatdan artıq olmasın gərək.

80 – Bolşevik müharibəsində ölümlü polkovnik İqnateviçin anası Nadejda İqnateviçə bir vaxtda 3000 (üç min) manat ianə verilsin.

22 iyul 1918

87 – Xarici pasportların verilməsi ıxtiyarı valilərə verilir və bu vaxtadək davam edən qanun üzrə həmin pasportlar verilir. Xarici pasportlar verilməz o şəxslərə ki: əsgərliyə dəvət olunur, məhkəmə işlərə məhkumdur yaxud təhqiq edilir, dövləti vergilər onun üzərində bağı qalır.

88 – Maarif nazirinin binagüzarlığına [sərəncamına] dəftərxanası xərc-ləri üçün iki min manat kredit açılır.

89 – Azərbaycan məmləkətində məktəblərin milliləşdirməyi üçün lazımi dərs kitablarının və müəllimlərin Tür-

kiyədən gətirib hazır etməsinə İstanbula bu xüsusda mahir şəxslər göndərilir.

24 iyul 1918

90 – a) Maliyyə nazırınə müsaidə edilmişdir ki, korpus məmurları tərəfindən təqdim edilmiş zabitan və qeyri xidmətçilərin maaşı verməkdən ötrü təxsis edilmiş məbləğin verməsi üçün binagüzarlıqla olsun və qeyri təxsis edilmiş məbləğlərin verilməsini yeni binagüzaqlara qədər təxirə salsın.

91 – Maarif nazirinin binagüzarlığına Şamaxı rüşdi məktəbin mövcud müəllimlərinə ki, bu müəllimlər hazırlada nə hökuməti idarələrdə, nə də mülki və qeyri idarələrdə məvacib ilə xidmət etməyirlər, iyun, iyul və avqust ayların 1918 ilin maaşı verilmək üçün dört min iki yüz əlli altı manatlıq etibar [kredit] açılsın.

92 – Gəncə zükur [oğlanlar] gimnaziyasının müdürü Boqolyubovun və zövcəsinin itlaf etməklərindən [tələf olmlarından] dolayı qalmış xırda yetimlərinin vətənlərinə yollanmaq üçün Maarif vəzirinin göstərdiyi mötəbər bir şəxsə məzkur [adı çəkilən] yetimlər üçün iki min manat ianə verilsin.

93 – Hadrut kənd məktəbinin heyəti-məxsusəsinin [məxsusi heyətinin] iyun və iyul və avqust aylarda 1918 ilin maaş tələbnamələri vüsul olduğu [gəlib çatdığını] zaman maaşları verilsin.

94 – Aksiz vergisi xüsusunda 27 iyun 1918 Hökumət tərəfindən müqərrər edilən içki vergisinin 2-ci və 3-

cü nöqtə maddələri həmçinin spirt və spirtli içkilərə həm də qeyri məşrubata [içkilərə] icra ediləcəkdir.

95 – Göyçay, Qalaqayıv və Salyan xəzinələrini təzədən işə salıb hər birinə yenidən 75 manat pul buraxılsın.

96 – Daxiliyyə nazirinin binagüzarlığına [sərəncamına] beş min manat etibar açılır ki, orduya dəvət ediləcəklərin təhrirat [sənədləşdirmə] və kontrol işlərini təşkil və tənzim etsinlər.

AZƏRBAYCAN GƏNCLƏRİNƏ

Rus dövləti-şəkiməsinin [müqaviməti güclü olan Rus dövlətinin] devrilib də sünii hüdudundan təbii hüdudu dairəsinə sixişdiyi əsnada həyati-milliyəmizə qəsd etmiş olan Romanov süla-ləsinin qurduğu duzaqlar [tələlər] və əsrlərdən bəri gördüyü tədbirlər və yürütdüyü siyaset nəticəsi olaraq, bu kimi təhlükəli dəqiqələrdə kəndi həyat və namusunu təmin və mühafizəyə yeganə mədar [vasitə] olacaq hər dürlü vəsait və alati-hərbiyyədən Rusiyada yaşayan otuz milyona baliğ [çatan] türklərdən ziyadə məhrum heç bir millet yox idi. Və bu otuz milyon arasında ən fəna halda bulunanlardan biri də heç şübhə yoxdur ki, biz Azərbaycan türkləri idik. Bununla bərabər, bu gün Rusiyada sakin türk vəislərinin ən məsudu və ən kamranı [xoşbəxti] yenə biz azəri türkləriyiz. Səbəbi meydan-

da: son sistem silahlarla müsəlləh düşmənlə hər tərəfdən əhatə olunduğu muz əsnada türk dünyasının yeganə hamisi və türk-islam birliyinin ən böyük nigəhbanı [keşikçisi] olub da öz qardaşlarının xilası uğrunda ən bərgüzidə [seçilmiş] övladını fədaya amadə [hazır] olduğunu bilfeil [əməli surətdə] isbat edən dünyanın ən cəsur əsgəri, Fateh-lərin, Yavuzların əhfadı [nəvələri] olan türk qəhrəmanları, türk əsgəri sərdarlığına bəhəqqən [doğrudan da] layiq nəcib Nuri paşa və müavinləri başda olaraq, qardaşlıq əllərini bizə uzatdılardır və sevgili vətənimizi xain və zalim düşmənlərdən xilas ilə bizi bugünkü şanlı günləri görməyə müvəffəq eylədirələr.

Ey cəsur Türk qəhrəmanları! Sizə layiq bir söz vardır ki, onu da Bakının alınması münasibətlə Nuri paşa həzrətlərinə Baş Vəkilimiz yazmışdır. Ondan daha münasib bir təbir bulamadığımızdan, onu mən də təkrar edirəm. Və zənn edirəm ki, üç kəlmədən ibarət olan bu cümləni, Azərbaycan durduqca hər bir Azərbaycanlı türk qəlbində yaşadacaq və dilində təkrar edəcəkdir:

“Millət sizə minnətdardır.”

Şimdi sizə, ey Azərbaycan dəliqanlıları, sizə müraciət edirəm. Üzərinizdən nə qədər böyük və ağır vəzifə olduğunu bilirmisiniz? Artıq meydanda heç bir bəhanə qalmadı. Vətəniniz düşməndən xilas oldu və olur. Silah istəyirsiniz, qardaşlarınız sizin üçün təda-

rük edir. Top istəyirsiniz, hazır. Digər ləvazimat istəyirsiniz, hazır. Hərbi məktəb istəyirsiniz, hazır. Müəlliimlər və zabitlər istəyirsiniz, o da hazır. Para, iaşə, əlbisə, fişəng zavodları, daha sənə nə lazımlı isə həpsi hazır. O halda, artıq nə düşünürsünüz? Haydi, yavrularım, haydi, silah başına! Baxsana, ədibi-şəhirin [məşhur ədibin] Əli bəy Hüseynzadə bir qaç həftə əvvəlsi bir məclisdə nə demişdi: “Ey Azərbaycanlılar, siz bir bahadırsınız ki, inşallah tez bir zamanda bir əlinizə Osmanlı dövlətini alıb, o biri əlinizə Türküstani götürəcəksiniz. Hər ikisini yüksəldib kəndi başınıza tac yapacaqsınız.” Şimdi vəzifəni anlayırmışam, oğlum?

Haydi, silah başına! Üç aya qədər səndən yüz min əsgər istərəm və görəcəyəm. Haydın, övladları, düşmən dörd gözlə fürsat bəkləyir, bir şey yapamayacaqlar deyə düşünür. Sənin istiqlaliyyətini qəbul etmək istəmir, sənin paytaxtına göz dikir. Varsınlar qəbul etməsinlər, sən işində ol, silahına sarıl! Yüz min qəhrəman omuz-omuzu [çıyin-çıyınə] versin, ötəsi qolaydır. Tanrı uludur.

Varsın, düşünsünlər. İstədikləri kimi düşünsünlər. Yalnız söyləməsinlər. Söylərlər isə tariximizi vərəqlərəm və bir çox göz çıxarıcaq barmaqlar bularam. Ta əski zamanlardan başlaram... Miladi-İsadən [İsanın doğumundan] 530 sənə əvvəl sənin vətəninə olan Qafqaziyada böyük müharibə və qələbədən sonra kainatın ən böyük qan töküçülərindən məşhur Keyxosrovun

başını kəndi əliylə kəsib, qanla dolu bir qabın içərisinə atıb, “Ömrün olalı qan içməkdən doymadın, şimdi doy” deyən böyük türk qadın qaanlarından [xaqanlarından] Tomris qaani göstərərəm. Miladdan 310 sənə müqəddəm [əvvəl] məşhur səddi-Çini aşib Çinin yarısını yedi-istilasına keçirən [ələ keçirən, istila edən] türk Tumas qaani göstərərəm. Beşinci əsr ortalarında Fransanın içərilərinə, Ren nəhrinə qədər irəlimiş Balamir və Atilla kimi dünya-ça məşhur qaanları göstərərəm.

Qara dənizdən Bəhri-mühiti-kəbirə [Sakit okeana] qədər mümtədd [uzanan] bir imperatorluq təşkil edən Çingiz qanımızı göstərərəm.

Dünyayı lərzədar edən [lərzəyə salan] Teymur qaanımızı göstərərəm.

Vyana suruna [qala divarlarına] bayrağını rəkz edən [sancan] Süleyman sultanımızı göstərərəm. Soraram onlardan: Nə üçün dünyaya sahib olan türklər, şimdi genə öz mülklərinə malik olmasınlar? Nə üçün şansız, şərəfsiz, tarixsiz, mazisiz [keçmiş olmayan] millətlərin istiqlaliyyətə haqları olsunda, dünyaya aqalıq etmiş nəcib, şanlı, şərəfli, mazili, istiqlallı türk millətinin istiqlala haqqı olmasın? Başqalarını idarə etməyi, həm də insancaşına idarə etməyi bilən türk milləti kimi bir millət dünyada bulunmadığı halda, nə üçün kəndi-kəndini idarə etməkdən mən [qadağan] edirsınız?

Bax, 14-cü əsr ibtidalarında [əvvəl-lərində] Rusiyada hökmran olan adil qaanlarımızdan Özbək xanın əmrini dirlə:

“Böyük və bülənd [uca] olqan Allah-taalanın mərhəmati, iradə və qutlu əmri bilən [ilə] mən Özbək, özümün təsərrüfimdə [idarəm altında] olqan cümlə böyük, həm orta, həm kiçik knyzalarqa, cümlə vəzirlər, əmirlər və dəftərçi və basqaq və bazuçu və elçilərgə və hər bir hökm yüргən tərəflərin xalqlarınqa fərman edəmən: Nəsari [xristian] və qeyrilərinin cümlə ruhani-ləri, popları [papaları], rahibləri, kənisələr [kilsələr] və ibadət uranları və işbu kənisədə ibadət uranlarına təxsis edilgən mülklər, vəqflar cümləsi xəracdan və miri [dövlət] işlərinin cümləsin-dən müafdir [azaddır]. Bularqa heç birəv [heç kim] qol tikizəcək [əl vuracaq] olmasın! Çünkü bular Allah üçün hazırlanıqlar. Bular bizgə və biznin ailəmizgə dua qılsınlar. Əgər birəv [kimsə] bularqa təərrüz [hücum] edib bulardan bir nərsə alacaq bolsa, andan üç misli tolatular [alınar]. Əgər birəv bularnı əza [bunlara əziyyət] edəcək olsa, Allah-nın qəhri ana bolsun [ona olsun]!

Yazıldı qoyan [qoyun] yılında, güz fəslindən birinci ayın dörtüncü günündə.”

Bu fərmani bizi türklüyüümüz və islamlığımız üçün məhv etmək fikrində olanların gözünə soxar və söylərəm ki, dünyada yaşamaq haqqı, istiqlaliyyət haqqı bizdədir. Çünkü insaf bizdə, alıcınlıq bizdə, mərhəmat bizdə, cəsərət bizdədir. Öylə isə nə üçün biz məhv olalı da, siz qalasınız? İştə, təkrar edirəm, övladlarıım, Türk Ordusu bizim üçün cənnət qapılarını açmışdır. Oraya

vasıl olmaq üçün dəstə-dəstə toplanın. Yüz min, iki yüz min toplanın. Evinizi, köyünüzü, şəhərinizi, paytaxtınızı, Azərbaycanınızı, türk ellərinizi, islam məmləkətlərinizi mühafizət üçün kökslərinizi sıpər edin. O vaxt bizim istiq-lalıyyətimizi tanımayan, tanımamasın. Haydi, oğullarım, haydi, silah başına.

N. Y.
1 oktyabr sənə 1918.

TARİXİ GÜN

8 zilhiccətülhəram – 15 eylül [15 sentyabr] bütün türk və islam aləminin ən səadətli, ən şövkətli günlərindən ədd [hesab] olunacağı şübhəsizdir.

Həman gün türk və islam tarixində zərrin [qızıl] bir səhifə işğal edəcəkdir [tutacaqdır].

Həmin gün Bakı süqut etdi.

Bakının süqutu yalnız bir Azərbaycan deyil, bəlkə bütün türk və islam aləmi üçün siyasi və mənəvi nöqtəyinənzərlərdən ali mövqe açır. Həmçinin əks surətdə [Bakı xilas edilməsə], kürreyi-zəmində [Yer kürəsində] yaşayış bütün türk və islam övladlarına onun matəm-əngiz [yasa boğan] təsiri olacaq idi. Çünkü siyaset meydanına sürülən məta – ziqiyət [qiymətli] idi, həman məta – türk millətinin namus və şərəfi idi.

Türklük və islamlığın ən mühib [təhlükəli] yağılarından müstəbid Rusiya dövlətinin xarabazarlığından yaşıł ağaç

kimi övci-səmaya [göyün zirvəsinə] qal-xan yeni, biri-birinə sarılmış türk mil-ləti dört bir tərəfdən əsən yellər, fir-tınalar qarşısında öz cavan qəddü qamətini əyəcəkmi və ya bu rüzgari-xə-simanədən [düşməncə əsən fırtnadan] sağ və salim çıxacaqdır? İştə, hamının diqqətini cəlb edən məsələ şu idi. Şu-nu həm dost, həm də düşmən miləl [millətlər] diqqətlə dinləyib bəkləyirdi. Kəndi-kəndilərinə buraxılmış türk övladı istedadmı və ya zəfiyətmə [zəiflik, acizlikmi] göstərəcəkdirler? Dostlar şu-nu böyük bir iztirab içində, düşmənlər isə məxfi saxlanıla bilməyən təhqiranə bir xüsumət [düşməncilik] və ədavətlə bəkləyirlərdi.

Türklük və islamlıq əleyhinə bəslə-nilən ədavət və bədxahlıq o dərəcədə idi ki, düşmənlər hətta kəndi mənafə-lərindən belə vaz keçib, Türk Ordusu-na məğlubiyyət dilərlərdi. Halbuki öylə olduqda, bütün Qafqaz qan içində çapalayıb, bütün Qafqaz millətlərinin rahatca güzəranı pamal olub [tapdalanıb] gedərdi.

Lakin biminnətil-Kərim, düşmənlər öz məramlarına yetmədilər, məyus oldular. Türkün qəhrəman oğlanları öz istedadlarını, öz rəşadətlərini, özləri-nin yaşamaq üçün ölməyə hazır olma-larını bütün aləmin gözünə cirpdılar. Bununla belə yüz illərcə başqalarının təhti-əsarətində [əsarəti altında] əzilən milyonlarca dindaş və millətdaşları-mızə ən böyük ümidi lər bəxş etdilər.

Şimdi növbət onlarındır.

C. Dağıstanı

YENİ HƏYAT

Yeni həyat təşəkkülü... əfkarınızı büsbüütün zəbt etməmişmi? Əvət, həq qafaları dolduran yeni həyat, ən doğrusu istiqbal düşüncələri bizi fəaliyyətə məcbur edir, bütün hökumət müəssisəsini işlədir.

Istiqlal... İştə bir məal [məfhum] ki, xəyala gəldikcə bir müdhiş uyqu kimi mütəfəkkirləri lərzədar və bəzən uzaqlarda göründükcə dan ulduzu kimi intizarında olanlara ümidlər bəxş edər. Yəni o qəhrli, qanlı, yas və matəmfəza [matəmi artıran] şey ki, həq xalqımızı xainlər içində buraxmış, ölümlərə sövq etmiş, hətta bir zaman məhvinə əjdər kimi durmuş bir ifritə!

Istiqlal; bu günü bizlərə pək dadlı, pək həyəcanlı göstərən bir füsunkar! Qafqaziya; müsəlman-türk həpsini kəndinə mail edən bir dilsirib [könlər oxşayan]...

Əlyövm [bu gün] bir ifritə ilə bir dilbəri görən türk milləti əcaba nə düşüñür və nə yapacaqdır?

Atidə [gələcəkdə] məmür [abad] bir idarəyə təsahüb [sahib olmaq] üçün həzırda bir əsasa malik olmaq, mazidə [keçmişdə] bu əsas üçün buraxılmış bir zəmin lazım gəlir. Arxamızda buraxdıǵımız Moskof və Peterburq inqilabı, Qafqaziyaya əks-əndaz olmuş [Qafqazda əks-səda doğurmuş] Rusiya ixtilali-kəbiri türk millətinə nə qədər müstəfiz etdi [Türk millətinə nə qədər feyz verdi], ona nələr öyrətdi? Xalqımız şu tarixi günlərə nisbətən kəndi ruhuna müta-

biq [uyğun] nə kimi bir mövqe tutmalı idi? Nə yapdı?

Bunlar kimi hər [sual] təhlilə möhtac olduğundan, biz də beqədri-imkan [imkan daxilində] irəlidə bu xüssusda bəyani-fikir edəcəyiz [fikrimizi söyləyəcəyik]. Simdlilik bunu ərz etmək istəriz, türk xalqı xislətində bir qədər idealizm (məfkurəpərvər), bir az xülyapərəstlik, istiqbala bir az bir anı-təbah [puç bir an kimi] baxmaq adəti var isə də, bizə məktəbi-həyat [həyat məktəbi] ədd [hesab] olunan Rusiya ixtilali-kəbirindən müstəfid olmaq [faydalana maq] üçün artıq həqiqiyyun [realist] olmalıyız ki, zamanla acı həqiqətlər bizi dağdar etməsin [ürəyimizi dağlaşmasın].

Rusiya ixtilalı kimi əzəmətli və tarixi bir vəqəe millətimizi bugünkü gün üçün təhi-dəst [əliboş], yorğun və tamami-həyatını bircə ümid ilə keçirən bir fərdə mübəddəl etdi [çevirdi]. Nə məsləkdə olur olsun, Qafqaziya türklərinin bir duzağa [tələyə] düşdüyüünü, gərək bolşevizm, gərək menşevizm bizlərin ifnasına [yox olmasına] çalışmaqlıq, “böyük rusluq”, “böyük ermənilik” məfkurəsinin siyasi şüərlər ilə məstur olduğunu [üstünün örtüldüyüünü] görən kişilərimiz millətə məlcə [pənah yeri] aramağa başladı.

Bugünkü zəfər və qələbələr türkülük aləmində doğmuş bir əməl [arzu] və idealın meydana gətidiyi bir məhsuldur və bu da müstəqil və nimmüstəqil [yarımmüstəqil] türk və islam ölkələrinin ittifaq və ittihadı olsun fikridir.

Bütün türkülük aləmini həmbir-

bədən [vahid bir bədən kimi] təsəvvür edərik isə bunun sağlam və mübarizəyi-həyata qadir olması üçün hər bir üzvü sağlam olmaqla, meydani-həyata atılmış gənc Azərbaycan Cümhuriyyəti, idarəsini gözəl, əsasını müstəhkəm [möhkəmləndirilmiş] və zəminini[ni] sarılmaz bir hala gətirməlidir. İştə istiqbalını əmin və dövri-həyatını hər bir afətdən [fəlakətdən] məhfuz etmək üçün hökumət millətin ruhuna mütabiq [uyğun], idarə əfkari-amməyə [ictimai rəyə] müvafiq olmaqla canlı qüvvələrimizin həpsini mərkəzə toplamaq lazımdır.

Binaileyh [buna görə], başqaların siyasi təzyiqindən qurtarmış millətimizdə asari-intibah [intibah əsərləri] görmək üçün arxada buraxmış olduğumuz qüsuratın [qüsurların] təkrarına imkan verməməklə xalq ruhunda, əfkarında bir təbəddülət oyadaraq kəndi idarəsini millətin kəndisinə sevdirməli ki, ümum millət yeni həyata başlığıni görmüş olsun.

Bu gün bizdən fəqət bunu tələb edir.

H. Hamid

TƏBRİK TELEQRAMLARI

Bakının süqutu münasibətilə Azərbaycan Hökumət Rəisi Fətəli xan cənabları naminə İstanbuldan atidəki [aşağıdakı] teleqram gəlmişdir:

Paytaxtımızın istirdadından [geri

alınmasından] dolayı tahti-idareyi-alılərində [ali idarənizdə] bulunan Hökumətimizi səmimi təbrik ilə Bakının yeni türk ellərini istixlas [xilas] üçün sarsılmaz bir qəleyi-mətin olması ümidiylə bütün arxadaşalarımla öpüşürüz.

*Azərbaycan Heyəti-Mürəxxəsəsi
[Səlahiyyətli Heyəti] naminə:
Rəsulzadə Məhəmməd Əmin*

BAKİ XƏBƏRLƏRİ

– Oktyabrın birində saat 10-da Tiflisdən general Maqalov ilə bərabər gürcü heyəti gəlmişdir. Eşitdiyimizə görə, bu heyət vətənlərinə gedən gürçülərə mümaniətdə bulunacaqdır [mane olacaqdır].

– Bakıya alman heyəti-vükəsləsi [nümayəndə heyəti] dəxi gəlmişdir.

– Neçə gündür ki, Bakı ilə Gəncə arasında sərnişin qatarı işləməkdədir. Hər gün sübə saat 10-da bir neçə vaxondan ibarət 21-ci sərnişin qatarı Bakı mövqifindən [stansiyasından] Gəncəyə yola düşür. Əllərində səyahət vərəqələri olanları vəqonlara buraxırlar.

– Bu axır zamanda nəqliyyat məsələsi Bakı əhalisini artıq maraqlandırır. Bu məsələnin yaxın vaxtda həll olunmasına ümid çoxdur. İndiki zaman Bakıda paraxod hazırlıdır. Astraxandan dəxi paraxodlar və şxunlar gözlənilir. Bakıdan aparılmış paraxodlar isə axırda yenə buraya qayıtmaga məcbur olacaqlar.

— Hələlik iskələlərdən yük buraxılmayırlar. Buna artıq lüzumiyət olarsa, Sənəat və Ticarət Vəzərətiindən [Sənaye və Ticarət Nazirliyindən] icazə verilər. Yük buraxmaq məsələsinin də bu yaxın zamanda həll olunması gözlənilir. Eşitdiyimizə görə, bu günlərdə yük buraxmaq qanunu əhaliyə elan ediləcəkdir.

— Bakının bazarında ərzaq gündən gün artmaqdadır. Dükanlar qabağında duran “quyruc” azalır. Mal əti 4 manata, qoyun və dana əti 5 manata, çörək isə 4 manata satılmaqdadır. Gələcək daha da ucuz olacağına ümidiçoxdur. Girvənkəsi 3 manat 50 qəpiyə satılan kartof və üzüm bazarda çoxdur. Kələm girvənkəsi 3 manat yarımdır. Bamadur və badımcan 3 manat yarımdan 5 manatadəkdir. Buğdanın putu 140-160 manata satılmaqdır, Kubinka və Şamaxı yolunda olan dəyirmənlər üyüdülən buğdanın putuna üç girvənkə buğda alırlar. Yağın girvənkəsi tənəzzül edir: üç gün əqdəm [qabaq] girvənkəsi 30 manata satılır[dı]. Spiçkənin qiyməti 40 qəpikdən 80 qəpiyə qalxmışdır. Balıq kürüsünün girvənkəsi 3 manatadır.

BƏLƏDİYYƏ İDARƏSİNİN NƏZƏR-DİQQƏTİNƏ

Qəhrəman Türk Ordusu şəhərimizə daxil olduqdan sonra şəhərimizin hə-yati-ictimaiisi əski halını kəsb etməyə

başladı. Lakin bəzi cəhətlər vardır ki, Bələdiyyə idarəsinin nəzərini oraya cəlb ediriz. Şəhərimizin bəzi hissələri var ki, oranın küçələri fövqəladə natəmiz və üfunətlidir. Hətta şəhərin mərkəzi soqaqlarında da bəzi xanə sahibləri və yaxud oda kirayəçiləri qeyb etdiklərindən naşı soqaq və həyətləri öylə üfunət nəşr edirlər ki, qarşısından keçmək namümkündür. O cümlədən şəhərin müsəlman hissələrinin soqaqları artıq natəmizdir. Bu cümləyi gərək idareyi-Bələdiyyə və gərək idareyi-Zəbtətiyyə [şəhərdə asayışı təmin edən idarə] ciddən nəzəri-etibara alıb da hələlikdə Bələdiyyə tərəfindən bütün soqaqlar təmizlənmək mümkün olmazsa, laəqəl [heç olmazsa] ev sahibləri və ev komitələri məcbur edilsinlər ki, həyətlər, soqaqlar təmizlənib hər yerdə hifzüs-sihha[yə] [gigiyenaya] müvafiq olsun.

Bərəkət versin ki, İslam Ordusu qədəmi-mübarəklərini şəhərimizə basar-basmaz həyat get-gedə ucuzaşmaqdadır. Bir gün irəli mühasirə edilmiş Bakıda çörək 20 manata bulunduğu halda, 4 manata satılır. Burası pək eyi və Bakı əhalisi üçün səadətli bir haldır. Lakin şəhərin bazarlarında gözə çarpan bir vaqıə var ki, Bələdiyyə idarəsinin nəzərini oraya cəlb ediriz. Hökumət tərəfindən fiatları müəyyən edilmiş əşyadan qeyri, fiatları dükançıların keyfəmayəşalarına [keflərinə] qalmış ləvazimat gün-gündən bahalaşmaqdadır. İstehkarlar [inhisarçılar], dükançılar öylə bir hirs [acgözlük] ilə bu şeylərin fiatlarını artırırlar ki, onun

mafövqünü [yuxarısını] demək mühalidir [qeyri-mümkündür].

İpişkə, sabun, əncir, üzüm, qarpız, yağı, pənir, süd, yumurta, qatıq, saman, arpa və bu kimi ərzağın qiymətini öylə artırırlar ki, əhali çörək və ətdə gör-dükləri ucuzluğu bu şeylərin bahalaşmasıyla unudurlar.

Şükürlər olsun, bütün kəndlərin, qəsəbələrin yolları açıq, ətraf və əknafdan [kənar yerlərdən] gələn arabə və sair əşyayı-nəqliyə tamamilə bilaxofü mümaniət [qorxusuz və maneəsiz] şəhərə gəldikləri halda, bu şeylərin qiyməti bir dərəcədə durur. Böylə bir qeyri-təbii əhvalın ən baş səbəbi dükançılarından ki, onların hirs və tamahlarına qarşı gərək bir ciddi tədbir ittixaz edilsin [tədbir görülsün]. Yəqinimdir ki, bir neçə nəfər dükançılar şədid [şiddətli] cəzalara giriftar edilərsə, bu namülayimlik də rəf edilər [bu qüsurlar da aradan qaldırılar].

Bə'd [sonra], şəhərin həyatı-ümmiyəsi onun ticarət və sənayesi ilə rabitəlidir. Hərgah şəhərin ticarət və sənayesi adı qayda üzrə bərqərar olmazsa, o zaman həyatı-ümmiyə də adı hala gəlməz. Şəhərdə xüsusən bir çox mərkəzi soqaplarda mağazalar, ticarətxanalar tabəhal [indiyə kimi] qapanmış qalır. Tarqovı, Romanovski soqaplar ticarət mənbəyidirlər. Buralarda mağazalar tamamən qapalıdır. Bir çoxlarının sahibləri şəhərdə yaşayıb, hər gün öz mağazalarının qarşılardında durub da lakin mağazalarını açıb ticarətə girişməyirlər. Bu iş bir cəhətcə lo-

kaut (tətili-ümumi) rəngini almış kimi görünür. Sabiqdə müəyyən erməni daşnak və bolşeviklər əsrində bəzi sahibləri qətl edilmiş və dükənləri talan müsəlmanlar da var idi ki, bazarda dükənləri qapalı qalmış idi. Ancaq daşnak ermənilər dərhal gəlib dükənlərin qifillərini sindirib dükənlərə sahib olurdular. Və bu minval üzrə tətilçiləri təhti-məsuliyyətə [məsuliyyət altına] alırdılar. Bu misalı göstərməklə mən daşnak və bolşevik üsulu tərəfdarı olduğumu demək istəmirəm. Bu namülayimliyi rəf etmək üçün Bələdiyyə İdarəsinə təklif edərdim qərardadı-məcburi ilə bütün mağaza, dükən və sair ticarətxana sahiblərini işə salsınlar. Bir həftə ərzində öz mağaza və dükənlərini təmir edib də ticarətlərinə şuru etsinlər [başlaşınlar]. Əks surətdə sahiblərini təhti-məsuliyyətə alınsınlar.

Məhəmməd Sadiq

TEATRO VƏ MUSIQİ

Neçə aylardan bəri qapanmış müsəlman teatrosu qəhrəman Türk Ordusunun vürüdu [gəliş] sayəsində şimdidi yenə yavaş-yavaş açılmağa qədəm qoymuşdur.

Sabah, cümə günü “Mikado” (Malakan bağının yanında) teatrosunda Hacıbəyov Bəradərləri truppası tərəfindən məşhur operetta “Arşın mal alan”, şənbə günü “O olmasın bu ol-

sun” və bazar günü isə yenə “Arşın mal alan” mövqeyi-tamaşaşa qoyula-
caqdır. İştirak edənlər Üzeyir bəyin
əski artist və artiskalarıdır. Büyük şərqi
və Avropa simfonik musiqi dəstəsi
Müslüm bəyin təhtti-idarəsində [idarəsi
altında] olacaqdır.

Biletlər “Mikado” teatronun kassa-
sında satılmaqdadır.

İxtar [xəbərdarlıq]: Birinci cərgə san-
dalyalıları əziz qonaqlarımız olan türk
zabitanına və hökumət məmurlarına
həsr edildiyinə görə, həman cərgə bi-
letləri satılmayacaqdır.

BAKİ MƏSƏLƏSİNƏ DAİR MÜLAQAT [MÜSAHİBƏ]

Bakı alınmamışdan əqdəm [əvvəl]
bizim bədxahlarımız tərəfindən Ba-
kı[nı] Azərbaycandan ayırməq üçün
cürbəcür vəsilələr, dürlü-dürlü hilələr
aranırdı.

Bu xüsusda Tiflis “məhafili” [dairə-
ləri] ən ciddi iqdamatda [təşəbbüslerdə]
bulunurdu. Həmin “məhafildən” Bakı
Azərbaycanın olmayıb, “sərbəst” şə-
hər (volnı qorod) olsun şəhəri dəxi çıx-
mış idi. Həmin şəhər[a] Tiflis saxta so-
zialist vərəqələri və erməni qəzetələri
rövnəq verib, Avropa siyasi məhafili-
nin diqqətlərini Bakı məsələsinə cəlb
etmək iddiasında bulunurları.

Həmin məsələ xüsusunda İstanbulda
nəşr edilən “Tərcümani-həqiqi-
qət” qəzetəsi, mühərrirlərindən birini

İstanbulda Azərbaycan Heyəti-Mürəx-
xəsəsi rəisi Məhəmməd Əmin Rəsul-
zadə əfəndilərinin nəzdinə göndərib,
bəyanat istəmişdir.

Bakı alınmış isə də, Məhəmməd
Əmin cənablarının bəyanatının əhə-
miyyəti itməmiş. Buna görə onun bə-
yanatını burada dərc ediriz.

Məhəmməd Əmin bəy demişdir:

*Bolşeviklərlə Azərbaycanlılar ara-
sında axıdilan qan yalnız Azərbaycan
məqsədinin hüsulunu [əldə edilməsini]
təmin etmək şərtilə dayandırıla bilər.
Bunu biz səmimi-qəlblə arzu edəriz,
çünki məqsədimiz qan axıtmaq deyil,
Bakıya malik olmaqdır. Çünkü əfən-
dim, Bakı Azərbaycanın, Azərbaycan
da Bakınındır. Bakını Azərbaycandan
ayırmaq istəyən kim olarsa, Azər-
baycanın həyatına qəsd etmişdir. Ba-
kısız Azərbaycan təsəvvür olunammaz.
Bakı tarixən də, halən də [indi də] bir
türk şəhəri və müsəlman bəldəsidir. İstiqbalda [gələcəkdə] öylə olaraq Azər-
baycanın paytaxtı[nı] təşkil edəcəkdir.
Azərbaycan ismi belə ehtimal ki, Ba-
kının petrol ocaqlarından əvvəl dün-
yanın uzaq guşələrindən kəndisinə
zairlər [zəvvərlər] cəlb edən, daim
yanar təbii atəşlərindən alınmışdır.
Azərbaycan bugünkü milli və mənəvi
işığını dəxi Bakıdan alır. Burası Qaf-
qaziya islamlarının mərkəzi-irfanıdır.
Azərbaycanın qabiliyyəti-həyatıyyasını
təmin edən varidati-mühüməmə bu-
radan hasil olur. Burası məmləkatimizin
yegana limanıdır. Bakı Azərbay-
canın qapısıdır. Bütün aləmin iştaha-*

sını cəlb edən petrolu olmadığı zamanlar belə, Bakı Şimalı Azərbaycan dan ötrü əhəmiyyəti-ticariyyəyə malik mühüm bir nöqtə təşkil edirdi. İndi dəxi o əhəmiyyəti haizdir [indi də o əhəmiyyətə malikdir]. Bunların həpsinə bərabər, Bakı, əksəriyyəti-nüfus [əhalisinin əksəriyyəti] etibarilə müsəlmandır. Bakıda mövcud bulunan ərazinin, əmlak, əqar [gəlir gətirən mülk] və müsəqqəfatın [vəqf edilmiş ərazi və binaların] qismi-küllisi [böyük bir qismi] müsəlmanlardadır.

Ətrafinda bulunan köylər tamamilə müsəlman köyləridir, Azəri türkləridir. Xülasə, Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva nə isə, Azərbaycan üçün də Bakı ondan artıq olmasa da, odur. Bu o qədər aydın bir məsələdir ki, bunu məsələ olaraq ortaya qoymaq həqiqətən də mövcibi-heyrətdir [heyrət doğurur]. Bakı bolşeviklərinin, rus imperialistlərinin Qafqaziyadakı yaradaqlarının [əlaltılarının] bu fikirdə olduqlarını, Azərbaycanlıların haqlarını inkar üçün bu şəkli iltizam etdiklərini [seçdiklərini] bilirdik. Əksəriyyəti kimlərdən ibarət olduğu məlum bulunan Bakı bolşeviklərinin ingilislər tərəfindən dəxi müzahirət [kömək] görərək bu yolda təhrikatda [təhriklərdə] bulunduqlarını duymuşduq. Fəqət Almaniya dövləti-fəximəsinin [əzəmatlı Almaniya dövlətinin] bu fikrə zəhir [köməkçi] və məhmi [himayəçi] olacağını qətiyyən kəsdi-rəmməzdik [ağlıımıza gətirə bilməzdik]. Tiflis qəzetəsindən nəql etmiş oldu-

ğunuz xəbərdə mütləqa bir yanlışlıq olacaqdır. Şübhəsiz ki, Bakı petrol-larının aləmşümul bir əhəmiyyəti vardır, əlbəttə ki, bu petrol məsələsi rusları da, Qafqaziyadakı məktəbləri də, Türkiyə ilə müttəfiqlərini də əla-qədar edir.

Madam ki, Bakı ilə əlaqə petrola bağlı bir əlaqədir, demək ki, iqtisadi və ticari məsələ qarşısında bulunuruz. Bəhri-Xəzər kənarında bulunan Azərbaycan, petrolu su yerində işlədəcək deyildir. Petrol Azərbaycanın ən böyük ixracatını təşkil edir. Şübhəsizdir ki, Azərbaycan əcnəbi sərmayəsindən istifadə edəcək və bu sərmayənin Bakı ərsəsində [ərazisində] tətbiqini dəxi hər dörlü vasitələrlə təshil [asanlaşdırmağa] və təminə çalışacaqdır. Petrolun əhəmiyyəti-beynəlmiləliyyəsindən [beynəlmiləl əhəmiyyətindən] istifadə üçün Azərbaycan Hökuməti ilə anlaşmaq və bağlaşmaq mümkün ikən, qafayı bədəndən ayıracaq qədər qanlı tədabirə [tədbirlərə] əcəba nədən ehtiyac görülüsün? İştə, bunun üçün bu etiqaddayam ki, Tiflis qəzetələri ilə nəşr olunan şayə qərini-həqiqət [həqiqətə yaxın] olmasa gərək. Çünkü düşünürəm, sərbəst bir şəhər elan etmək surətilə təmini təsəvvür olunan fəvaidi-müstərəkə [ortaq mənfaətlər] Azərbaycan hakimiyyəti təhitiñə [altında] dəxi təmin edildikdən sonra, Almaniya diplomasisi əcəba nə üçün Azərbaycan[ın] həyati-milliyyə və mənafeyi-həyatlarına səbəbsiz bir surətdə qəsd etsin?!

**OSMANLI VƏ ERMƏNİSTAN
MÜNASİBATINA
[MÜNASİBƏTLƏRİNƏ]
DAİR**

Bakıdan Aleksandropola gedən Türkiyə Şərqi Cəbhəsi komandanı Xəlil paşa Tiflisdə dayanıb eylülün (sentyabrın) 20-də Ermənistən Cümhuriyyətinin siyasi nümayəndəsi Camalyan ilə görüşmüşdür.

İki saat davam edən söhbət əsnasında Türkiyə ilə Ermənistən əlaqəsinin intizama düşməsi məsələləri danışılmışdır. Bunlardan ən mühümü qacqınların qaytarılması, dəmiryollarının intizama düşməsi və Batum şərt-naməsi mövcibincə Ermənistana verilmiş yerlərin boşaldılması məsələləri olmuşdur.

Xəlil paşanın dediyinə görə, qacqınların qaytarılması üçün İstanbulda teleqraf çəkib, erməni qacqınlarının ona mütəəlliq [bağlı] məhəllərə göndərilməsini xahiş etmişdir.

Dəmiryollarını intizama salmaq üçün Xəlil paşanın təşəbbüsü ilə beynəlmələl bir heyət düzəlmüşdir. Bu heyət dəmiryolu məsələsi ilə mərbut [əlaqədar] olan qeyri-siyasi məsələlər həllinədək işə şuru etməyəcəkdir [başlamayacaqdır].

Türkiyə tərəfindən işgal olunan erməni məhəllərinin boşaldılması məsələsinə gəldikdə, Xəlil paşa demişdir ki, bu barədə lazımı tədbirlər görülüb, bu yaxında bu məsələnin həllinə ümid çoxdur.

**TÜRKİYƏDƏKİ
ERMƏNİ QƏZETƏLƏRİ
NƏ SÖYLƏYİRLƏR?**

“Hayrenik” qəzetəsi məhəlli-axərə [başqa yerlərə] nəql edilmiş olan ermənilərin yenə kəndi məmləkətlərinə övdət etdirilməsi [qaytarılması] haqqında hökumətcə verilən qərarın bilümum erməni vətəndaşlarımızı fövqəladə məmənun və məsrur [şad] etdiyindən və onların səltənəti-Osmaniyyəyə qarşı [hissi-]sədaqətkarənə və minnətdaranələrini bir qat daha təqviyəyə [qüvvətləndirməyə] vəsilə təşkil edəcəyindən bəhslə, bərvəchizir [aşağıdakı kimi] bəyani-mütaliə edir [fikir bildirir]:

“Əvvəlü axır yazdığınız vəchə [səbəblər] üzərinə Türkiyənin ittifaqi-Mürəbbəni [Dördlü İttifaqı] təşkil edən zümreyi-düvəliyyə miyanında [dövlətlər zümrəsi arasında] nə dərəcə qüvvətli bir amil olduğu və ittixaz etdiyi məsləki-hərəkətin səfəhati-hərbiyyə üzərinə qeyri-müntəzər təbəddüllər vüqua gətirməkdə bulunduğu [seçdiyi hərəkət tərzinin müharibənin gedışatında gözlənilməz dəyişikliklər meydana gətirdiyi] müşahidə edilməkdədir. Hökuməti-Osmaniyyənin Qafqaziya Erməni Cümhuriyyəti ilə münasəbatındakı tərzi-səmi-miyət, kəndi xeyrəxahlığını bir ayinədə olduğu kimi təcəlli etdirmiş və Türkiyənin xeyrəxahlığından şübhə edənlərin cəhalətini nəzərlərdə isbat etmişdir. Yeni təşəkkül edən Erməni Hökuməti ilə yalnız irq, lisan və məzhəb etibarilə mərbut [əlaqəli], fəqat təbəiyyət

[təbəəlik] və siyaset və sancaq etibarilə xalis-müxlis Osmanlı olan və hərəkatı-hərbiyyə dolayısıyla başqa məhəllərə nəql edilmiş bulunan ermənilərə qarşı ibraz olunan [göstərilən] bu ulüvvi-cə-nab [alicənablıq] Türkiyənin həyatı-əh-raranəyə [azad həyata] pək ziyadə müs-təid [qabiliyyətli] bulunduğuun bir zə-manı-cədidi [yeni bir zəmanətini] təş-kil etmişdir. Qafqaziya Erməni Cümhu-riyyətinin şəhərimizdə bulunan Hey-əti-Mürəxxəsəsi əzəzi [Səlahiyətli Heyə-tinin üzvü] aqilanə, səmimanə Türkiyə-yə qarşı qayət mühibbanə [dostcasına] bir politika təqib və bu politikanı kəndi hökuməti-cədidlərinin [yeni hökumətlərinin] intizamına və Qafqaziya erməni ünsürünün tərəqqisinə yeganə kafil [zəmin] ədd etdiklərindən [saydıqların-dan] məhafili-hökumət [hökumət çevrə-ləri] üzərin[d]ə getdikcə fövqəladə bir hiss-i-təsir hasil etmişlərdir.”

HİNDİSTANDA MUXTARIYYƏT HƏRƏKƏTLƏRİ

Hindistan muxtariyyəti lehindəki hərəkəti-əfkarı [fikir hərəkətini] təskin üçün Hindistan naziri Lord Montegeo tərəfindən ittixaz edilən [görülən] tədbirlərə rəğmən, [hərəkat] gündən-günə tövsi [genişlənməkdə] və şiddətli bir mahiyyət iktisab etməkdədir [qazanmaqdadır]. Nümayişçilərin bir icti-masında [yığıncağında] bu hərəkət rü-e-sasından [başçılarından] Tilak, hökumə-

tin “hindlilərin mətalibini [istəklərini] təvəccöhlə [rəğbət göstərərək] tədqiq edəcəyi” haqqındaki sözlərinə, hind muxtariyyəti tərəfdarlarının “hökumətin mətalibini təvəccöhlə tədqiq edə-cəkləri” surətində bir cavab vermək lazımlı gəldiyini söyləmişdir.

Hind muxtariyyətinin böyük propa-qandaçılarından Anni Bezant, hökumətin muxtariyyət hərəkəti mürəxxəslərinə [nümayəndələrinə] pasport ver-məkdən istinkaf [imtina] etməsinin səbəbi-yeganəsi [yegana səbəbi], ingilis bürokrasisi tərəfindən Hindistanda iqa [icra] edilən cinayətləri Amerikanın və digər cahan millətlərinin nəzərindən saxlamaq arzusundan münbəis bulu-duğunu [irəli gəldiğini] söyləmişdir. An-ni Bezantın keçən sənə tövqif [həbs] edilmiş olduğu həziranın [iyunun] on səkkizinci günü bütün Hindistanda bir “yövmi-muxtariyyət” [muxtariyyət gü-nü] olaraq təs’id [qeyd] edilməkdədir. Bu münasibətlə Mədrəsdə vüqu bulan mərasimə hind xadimlərindən Somari-naniya rəyasət etmişdir. Mərqumun [adı çəkilən şəxsin] Vilsona göndərdiyi məktub ingilis Parlamentosunda bir çox istizaha [sorguya] səbəbiyyət vermişdir.

XARİCİ XƏBƏRLƏR

Rumınıya nefti və almanlar

Kil Darülfünunu [Universiteti] mü-dərrislərindən [müəllimlərindən] dok-tor Man, Rumınıya nefti haqqında icra

etdiyi tədqiqat nəticəsini nəşr etmişdir. Müdərris Ruminiyanın ən böyük sərvətini təşkil edən neft mənbələrinin almanlar tərəfindən təmir edilərək kamali-müvəffəqiyətlə işlədilməyə başladığını təbşir etməkdədir [müjdələməkdədir]. Ruminiyanın Müttəfiqlər tərəfindən istilası əsnasında neft mənbələrini işlədən Ruminiya komisyonu ingilislərin təzyiqi ilə neft mənbələrini təxrib etmişdi. Bu təxribat üzərinə ingilislər mənbələrin sənələrcə işlədiləmməyəcək bir vəziyyətə gəldiyinə qane olaraq mütəsəlli olurlardı [təsəlli tapırdılar].

Halbuki Məmaliki-müstəvliyyə ümumi-iqtisadiyyə [Müstəmləkələrin iqtisadi işləri üzrə] Alman Komandanlığı 1916-dan bəri atıl [istifadəsiz] qalan mənbələri təmir etmək və işlətmək üçün 1918-də mütəxəssis alman işçilərindən mütəşəkkil bir xüsusi təşkilat yaradıq və rumın əsərasıyla [əsirləriylə] əmələsindən [fəhlələrindən] istixdam edərək [işə götürərək] mənbələri yenidən təmir etməyə müvəffəq olmuşdur. Əlyövm [hal-hazırda] mənbələr hər gün müntəzəmən işləyərək ixracatda bulunmaqdır və ixracat miqdarı gündən-günə artmaqdadır. Bu surətləindi mənbələrdən 1915 sənəsində rumınların aldığı miqdarın yüzdə 75-i qədər neft istehsal edilməkdədir.

ELAN

Sabiqdə Gəncədə rus dilində nəşr olunan “Azərbaycan” qəzetəsi şənbə günündən etibarən Bakıda nəşr olunmağa başlayacaqdır.

Ünvan: Bakı, Kolyubakinski küçədə, “Azərbaycan” idarəsi.

Tək nüsxəsi 60 qəpikdir.

Heyəti-təhiriryyə

QEYD VƏ ŞƏRH'LƏR

Hökumət qərardadı

səh. 44. “a) Yerli üçün bir lota ağırlığına qədər...”: “lota” yaxud “lot” təxmini nən 12,8 qrama bərabər kütlə vahidi.

səh. 45. “a) Vəzən vergisi hər 30 qran...”: “qran” köhnəlmış kütlə vahidi olub, müxtəlif ölkələrdə bir-birindən fərqli də-yərlərə malik idi. Keçmiş Rusiya İmperiyası ərazisində 1 qran 62,2 milliqrama bərabər idi.

45. 77 nömrəli Hökumət qərardadının 10-cu maddəsi qəzətdə buraxılmışdır. Qəzətin rus dilində çap olunan versiyasında eyni qərardadın 9 və 10-cu maddələri aşağıdakı şəkildədir:

“9) Posta ilə göndərilmiş şeyin alındığına dair məlumatın verilməsi üçün məxsusi vergi sair şəhərlərə – 1 manatdır və yerli üçün – 50 qəpikdir.

10) Posta ilə göndərilmiş şeyin məlumu üçün məxsusi vergi sair şəhərlərə – 1 manatdır və yerli üçün – 50 qəpikdir.”

Azərbaycan gənclərinə

səh. 48. “Fateh”: Osmanlı sultani II Mehmed nəzərdə tutulur.

“Yavuz”: Osmanlı sultani I Səlim nəzərdə tutulur.

səh. 48-49. “...məşhur Keyxosrovun başını kəndi əliylə kəsib, qanla dolu bir qabın içərisinə atıb, ‘Ömrün olalı qan iç-məkdən doymadın, şimdi doy’ deyən böyük türk qadın qaanlarından Tomris qaanı...”: Burada müəllif adları qarışdırılmışdır. E. ə. 530-cu ildə Massaget hökmdarı Tomris tərəfindən məğlub edilən və başı kəsilən Əhəmənilər İmperiyasının hökmdarı II Kir olmalıdır.

səh. 49. “Tumas qaan”: güman ki, e. ə. 220-209-cu illərdə Hun hökmdarı olan və

“Tuman”, “Toman” kimi adlarla da tanınan Teoman nəzərdə tutulur.

“Ren nəhri”: qəzətdə səhvən “Ren şəhri” kimi getmişdir.

“Balamir və Atilla”: Hun hökmdarları olan Balamir IV əsrə, Atilla isə V əsrə yaşışmışdır.

“Süleyman Sultan”: Osmanlı sultani I Süleyman (Qanuni) nəzərdə tutulur.

səh. 50. “N. Y.”: bu imza Nəsib bəy Yusifbəyliyə məxsusdur.

Tarixi gün

səh. 50. “Dostlar şunu böyük bir iztirab içində, düşmənlər isə məxfi saxlanıla bilməyən təhqirənə bir xüsumət [düşməncilik] və ədavətlə bəkləyirlərdi.”: qəzətdə “ədavətlə” yerinə səhvən “ədalətlə” getmişdir.

“C. Dağıstanı”: “Azərbaycan” qəzətin-də bu imza Ceyhun Hacıbəyliyə məxsusdur.

Yeni həyat

səh. 51. “...Moskof və Peterburq inqilabı...”: “Moskof inqilabı” deyərkən müəllif güman ki, Rusiyada 1905-ci il inqilabının kulminasiyasını təşkil edən və Moskva şəhərində meydana gələn Dekabr üsyani-nı, “Peterburq inqilabi” deyərkən də 1917-ci il hadisələrini nəzərdə tutur.

“Rus ixtilali-kəbiri”: “Böyük rus inqilabi”, Rusiyada 1917-ci il inqilabi nəzərdə tutulur.

Bakı xəbərləri

səh. 52. “Şxun” (yaxud “şxuna”): ən az iki dorlu, yelkənli gəmi.

Bakı məsələsinə dair mülaqat

səh. 56. “Şübhəsiz ki, Bakı petrollarının aləmşüməl bir əhəmiyyəti vardır, əlbəttə

ki, bu petrol məsələsi rusları da, Qafqaziyadakı məktəbləri də, Türkiyə ilə münasibətləri də əlaqədar edir.”: “məktəbləri” yerinə güman ki, başqa bir söz (məsələn “millətləri”) olmaliydi; qəzetdə belə getmişdir.

**Osmanlı və Ermənistan
münasibatına dair**

səh. 57. “Batum şərtnaməsi”: Batum konfransının yekun şərtləri nəzərdə tutulur.